

4 ƏSGƏR

31 oktyabr 2015-ci il

BİZİM ŞÜAR:

"NÜMUNƏVİ HƏRBİ İNTIZAM VƏ YÜKSƏK DÖYÜŞ HAZIRLIĞI UĞRUNDA!"

UNUTMA!

Müstəqil Azərbaycanın 1991-1993-cü illərdə işğal olunmuş bölgələri

Sıra	Rayonların adı	Sahəsi	Kənd və digər yaşayış məntəqələrinin sayı	İşğal zamanı əhalinin sayı	İşğal olunduğu tarix	Şəhidlərin sayı	Milli Qəhrəmanların sayı
1	Xankəndi	302 kv.km	25 (25)	18 min nəfər	1991	102 nəfər	—
2	Xocavand	1458 kv.km	78 (78)	10 min nəfər	18.02.1992	145 nəfər	—
3	Xocalı	926 kv.km	65 (65)	12 min nəfər	26.02.1992	3200 (613)	10 nəfər
4	Şuşa	289 kv.km	30 (30)	25 min nəfər	08.05.1992	250 nəfər	3 nəfər
5	Laçın	1835 kv.km	126 (126)	60 min nəfər	18.05.1992	262 nəfər	5 nəfər
6	Kəlbəcər	1936 kv.km	124 (124)	68 min nəfər	02.04.1993	200 nəfər	2 nəfər
7	Ağdərə	1705 kv.km	58 (58)	49 min nəfər	17.06.1993	145 nəfər	—
8	Ağdam	1094 kv.km	121 (80)	150 min nəfər	23.07.1993	5000 nəfər	15 nəfər
9	Cəbrayıl	1050 kv.km	90 (89)	59 min nəfər	23.08.1993	381 nəfər	6 nəfər
10	Füzuli	1392 kv.km	75 (51)	100 min nəfər	23.08.1993	1000 nəfər	8 nəfər
11	Qubadlı	802 kv.km	95 (95)	30 min nəfər	31.08.1993	200 nəfər	10 nəfər
12	Zəngilan	707 kv.km	83 (83)	35 min nəfər	30.10.1993	200 nəfər	3 nəfər
Cəmi:		13490 kv.km	970	616 min nəfər	—	10085 nəfər	62 nəfər

Qeyd: *Motərizədə göstərilmiş raqəmlər ermənilər tərəfindən işğal olunmuş kəndlərin sayını əks etdirir.*

İNSAN HÜQUQLARI VƏ ƏSAS AZADLIQLARI HAQQINDA AVROPA KONVENSIYASI

(əvvəlki ötən saylarımızda)

II BÖLMƏ.

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ

Maddə 19. Məhkəmənin təsis olunması

Razılığa gələn Yüksək Tərəflər bu Konvensiya və onun Protokolları ilə öz üzərlərinə götürüdükləri öhdəliklərə riayət təmin etmək məqsədində Avropa İnsan Hüquqları Məhkəməsinə, sonradan "Məhkəmə" adlanacaq, təsis edir. O, daimi əsaslarla fəaliyyət göstərir.

Maddə 20. Hakimlərin sayı

Məhkəmə Razılığa gələn Yüksək Tərəflərin bərabər sayda hakimlərindən ibarətdir.

Maddə 21. Hakimiyyə dair tələblər

1. Hakimler yüksək mənaəvi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifələrinə təyin olunaqan qoyulan tələblərə cavab verməli və ya tənnimmiş nüfuzlu hüquqsünaslar olmalıdır.

2. Hakimler Məhkəmənin işində şəxsi simada iştirak etdirlər.

3. Vəzifədə olduqları bütün müddət ərzində hakimler onların müstəqilliyi, qərəzsizliyi və ya təmin işi gürünlük xarakterindən irəli gələn tələblərə bir arada süğünməyən heç bir fəaliyyətə məşğul olmamalıdır. Bu bəndin müddəalarının tətbiqi ilə bağlı yaranan bütün məsələləri Məhkəmə həl edir.

Maddə 22. Hakimlərin seçilməsi

1. Hər bir Razılığa gələn Yüksək Tərəf üzrə hakimler,

Razılığa gələn Yüksək Tərəflin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.

2. Yeni Razılığa gələn Yüksək Tərəflərin qoşulması zamanı, həmçinin yaranan bəzı yərlər deməkdir ki, məhkəmənin tərkibinə seçkilər üçün analoji prosedur tətbiq olunur.

Maddə 23. Səlahiyyət müddəti

1. Hakimler 6 il müddətinə seçilir. Onlar yenidən seçilə bilərlər. Lakin birinci seçkidə seçilmiş hakimlərin yarısının səlahiyyət müddəti üç il sonra bitir.

2. Üç il sonra səlahiyyət müddəti bitən hakimler seçkilərdən dərhal sonra Avropa Şurası Baş Katibi tərəfindən püşkatma yolu ilə müəyyənləşdirilir.

3. Məhkəmənin yarı tərkibinin hər üç ildən bir, mümkün olduqca, yenilənməsinin təmin etmək məqsədində Parlament Assambleyası hər hansı növbəti seçkilərin keçirilməsinə qədər seçilmiş bir və ya bir neçə hakimnin səlahiyyət müddətinin və ya müddətlərinin üç ildən az və doqquz ildən çox olmamaqla, altı ildən başqa müddətə dəyişdirilməsi haqqında qərar qəbul edə bilər.

4. Bir dəfədən çox səlahiyyət müddətindən söhbət gəldiyi və Parlament Assambleyasının əvvəlki bəndin müddəalarını tətbiq etdiyi hallarda səlahiyyət müddətləri Avropa Şurası Baş Katibi tərəfindən seçkilərdən dərhal sonra püşkatma yolu ilə müəyyənləşdirilir.

5. Səlahiyyət müddəti bitməmiş hakimi əvəz etmək üçün seçilmiş hakim bu vəzifəni öz sələfinin səlahiyyət müddətindən qalan hissəsi qədər tutur.

6. Hakimler 70 yaşa qədər onların səlahiyyət müddəti bitir.

Maddə 24. Vəzifədən azad etmə

Digər hakimlərin üçdə iki səs çoxluğu ilə hər hansı hakimin qoyulan tələblərə cavab vermədiyini haqqında qərar olmandan hakim öz vəzifəsindən azad edilə bilər.

Maddə 25. Dəftərxana və məhkəmə katibləri

Məhkəmə vəzifələri və təşkil Məhkəmə qaydaları ilə müəyyənləşdirilən katibliyə malikdir. Məhkəmə katibləri Məhkəmənin işinə köməklik göstərlir.

Maddə 26. Məhkəmənin Plenumu

Məhkəmənin Plenumu a) öz Sədrini və Sədrin bir, yaxud iki müaviniyi üç il müddətinə seçir; onlar yenidən seçilə bilər;

b) müəyyən müddət üçün nəzərdə tutulan Palatalar təsis edir;

c) Məhkəmə Palatasının Sədrini seçir; onlar yenidən seçilə bilərlər;

d) Məhkəmə Qaydalarını təsis edir;

e) Qeydiyyatçıyı və Qeydiyyatçıının bir, yaxud bir neçə müaviniyi seçir.

Maddə 27. Komitələr, Palatalar və Böyük Palata

1. Məhkəmə, qarşısında qaldırılmış işlərə baxmaq üçün üç hakimdən ibarət komitələri, yeddi hakimdən ibarət Palataları və on yeddi hakimdən ibarət Böyük Palataları təsis edir. Məhkəmə Palataları müəyyən müddət üçün nəzərdə tutulan komitələri yaradır.

(*davamlı gələn sayımızda*)

İndi demək olar ki, hamı narkotikin necə ziyanlı olduğunu barədə bilir, hər gün bunu görür, eşidir və s. Buna baxmayaraq, irdə zəifliyindən onun toruna düşənlərin sayı az deyil.

Mütəxəssislərin fikrincə, narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələrin gəldiyi nəticə isə göstərir ki, narkomanıya ilə mübarizə aparmaq çox çətindir. Bu bələdən xilas olmaq çox az insana qismət olur. Narkotika qurşanmış əksər insanlar isə bu bəlalıqda məhv olub gedirlər.

Narkotik orqanizmin zəifləməsinə, bədənini arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəifləməsi daxil orqanların - qaraciyər və böyrəyin zədələnməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik "Herpatit B"-dir (Hepatit B qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar hər bir xəstəliyə yoluxa bilərlər, əsən də "HIV" və "İİQS"-ə...

Aparılan hesablamalarda göstərilir ki, hər il dünyada narkotiklərə 400 mlrd. dollar pul xərclənir. Bu 400 mlrd. dollar hər il 200 000 insanı öldürməyi bacarır. BMT-nin "Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə" İdarəsindən (UNODC) verilən məlumatlarda bildirilir ki, dünyada 15-64 yaş arası insanların 155-250 milyon nəfəri narkotikdən həyatında ən azı bir

dəfə istifadə edib. Təxminən, 26 milyon insanın isə narkotikdən ciddi asılılığı var.

Ötən illərin statistikasına əsasən, dünyada hər il 158 min hektar kokain becərilir. Bunun da təxminən "Andean bölgəsi" adlandırılan üç ölkədə - 43%-i (68 min ha) Kolumbiya, 38%-i (59 min ha)

NARKOTİKA - amansız "ÖLÜM"...

Peruda, 19,5%-i (31 min ha) isə Boliviyaada becərilir. Kokainin əsas marşrutu Meksika-ABŞ və Venesuela-Avropadır. Şimali Amerika isə kokainin ən geniş istifadə olunduğu yer kimi məşhurdur. Statistika göstərir ki, bütün kokainin təxminən 40%-i Şimali Amerika vətəndaşları tərəfindən istifadə olunur. ABŞ-ldə 165 ton, Meksika 17 ton, Kanada isə 14 ton kokain istehlak edir. Kokainin ikinci böyük bazarı Avropadır. Bu qitədə hər il, ümumilikdə, 124 ton kokain istehlak olunur. Burada ilk yerləri Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya və Fransa tutur. 2008-ci ilin statistikasına əsasən, Birləşmiş Krallığa və İspaniyada kokainin istifadə nisbəti ABŞ-lə müqayisədə daha çoxdur.

Psixoloqlar hesab edir ki, bu istiqamətdə geniş maarifləndirmə işlərinin aparılması son dərəcə vacibdir. Eyni zamanda, qeyd olunur ki, sözügedən bəlayə düçar olan insanlara bunu xəstəlik kimi qəbul etdirərək stasionar müalicə ilə kifayətlənmək olmaz.

Müalicə üsulu ilə paralel olaraq psixiətin düşüncəsində, psixiətinə də müsbət dəyişiklik

etmək, narkotikdən fəsadlarını ona güürlü surətdə başa salmaq lazımdır. Bu forma daha düzgün, effektiv müalicə üsuludur.

Şərq ölkələrində narkotikdən əziyyət çəkən insanların bu xəstəlikdən qurtulmasını onun el-qollarını bağlamaqla görürlür. Xəstə gün ərzində bağlı vəziyyətdə olurdu. Əsasən də onu "acınacaqlı" vəziyyətdən çıxarmaq üçün belə edirdilər, amma bu metod özünü doğrultmadı.

Müasir müalicə üsulu ilə bir həftə ərzində narkotikdən əziyyət çəkən insanı vəziyyətdən çıxarmaq mümkündür. Bütövlükdə isə bu proses 6 aya qədər çəkir. Səbəb, ziyanlı vəziyyətə aludə olan insanların yenidən buna qayıtmağına zəmanət vermək çətin olur. Çünki bu, birbaşa pasiyentin düşüncəsi ilə bağlı məsələdir. Əgər bu istiqamətdə doğru iş aparılsa, daha effektiv olur. Müasir yanaşma bunu ödə çəkir.

Digər tərəfdən, mütəxəssislər belə bir fikir səsləndirir ki, narkomanıya müəyyən mənada cənayət kimi deyil, xəstəlik kimi qəbul olunmalıdır. Belə olan halda, bu problemlə mübarizədə görülən tədbirlər effektiv nəticə verəcək.

Təbii ki, narkomanıya xəstəlikdir və bu xəstəliyə düçar olan şəxslərin müalicəsinə ehtiyac var. Yeni narkomanıya ilə mübarizədə cəzalandırılardan daha çox təbiiyyət işi, təbliğata və müalicəyə üstünlük verilməlidir.

ZƏNGİLANIN İŞĞALINDAN 22 İL ÖTDÜ

Ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasətsərk müəllif partiyaların və siyasi qrupların mənfəətinə xidmət etməsi Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da düşmənlə əlaqədar xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin təxribatçı hərəkətləri də az rol oynamadı.



Avqustun 23-də Füzuli və Cəbrayıl, 31-də Qubadlı rayonları işğal olundu. Hər tərəfdən düşmənin mühasirəsində olan Zəngilan rayonunu da xilas etmək mümkün olmadı. Nəticədə oktyabrın 30-da Zəngilan rayonu da düşmənin əlinə keçdi.

Amansız düşmənlə işə-üzə müdafiəsiz vəziyyətdə qalmış əhali öz doğma ev-əşiyini tərk etməyə məcbur oldu. Bu rayonların müdafiəsi zamanı xalqımızın yuvalarına işğal oğru qəhrəmanlıqla səhild oldu.

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığına, onun orazi bütövlüyünün pozulduğuna və torpaqların ermənilər tərəfindən işğal olduğunu BMT də təsdiq etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının, noyabrın 12-də isə Zəngilan rayonunun işğalını pisləyən və homin orzələrini tərk etməsinə tələb edən 874 və 884 nömrəli qətnamələr qəbul etdi. Lakin əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilmədi.

Tarixi arxiv: Ermənistan işğalına qarşı mübarizədə Azərbaycanın hərbi-ictimai və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirdi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu.

Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayanıldı. Azərbaycan ordusunun müvəffəqiyyəti əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kond düşməndən təmizləndi.

Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bözlü, Tökəqaya, Ba-başlar, Qanlıkənd, Çöpüli, Susuzluq, Qasimbənsi, Yanasəbinəsi, Yanasəq, Bağsəq, Qamışlı, Bağrızi yaşayış məntəqələri də düşməndən azad edildi. Düşmənin Çiçəkli dağdan və başqa strateji yüksəkliklərdən qovuldu, Kəlbəcər-Laçın yolunun tunclo qədər olan hissəsi nəzarət altına alındı. Azərbaycan müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində ödə etdiyi uğurlar növbəti Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təsəvvü sald.

Əsası Ümmümilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusudur.

İnamlıq ki, Respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin vahid komandanlığı altında ordumuz işğalda olan torpaqları mızı düşməndən azad edəcək!

"Əsgər"

Allah rəhmat ələsin
16076 saylı hərbi hissənin şəxsi heyəti baş leytenant Fəmil Səfalıova atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
16076 saylı hərbi hissənin şəxsi heyəti leytenant Zərifə Rzaquliyevaya əminsin vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
DOBİ-nin şəxsi heyəti gizir Lamiyə Qüdrətovaya atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

1923-cü il oktyabr ayının 29-da Türkiyə Cümhuriyyəti elan olundu. Cümhuriyyət eləndən sonra Mustafa Kamal paşası Türkiyənin ilk prezidenti seçildi. İsmət paşası isə baş na-zir seçildi. Bundan sonra həmin gün saat 9-da Meclis binası yarımdağı bağçada bir marça eşgər havaya uç

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantından çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000

Daxili Qoşunların üzərində çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏSGƏR

Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

"BİZİM YOLUMUZ İNKİŞAF, TƏRƏQQİ, SOSIAL RİFAH, SOSIAL ƏDALƏT YOLUDUR!"

Prezident İlham Əliyev Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilən-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib.

Dövlətimizin başçısı zavodun kollektivini görüşüb.

Prezident İlham Əliyev qeyd edib ki, kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliləyən aparacaq əsas amillərdir. Ölkə iqtisadiyyatı isə ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycan-da yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var.

Prezident İlham Əliyev bildirib ki, sənayeləşmə siyasətinin aparılması üçün güclü iradə var: "Eyni zamanda, bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtlidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilməmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, sünəngəllər aradan götürülsün, sahibkarların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoşunsunlar, iş yerləri yaratsınlar və Azərbaycanı biznes mühiti daha da yaxşılaşsın. Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yara-

dılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda hamı inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycanca xayanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin".

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 92 YAŞI TAMAM OLDU



Oktyabr ayının 29-da Türkiyə Respublikasının ən şərəfli günlərindən biri - Cümhuriyyət bayramıdır. Bu möhtəşəm günə türk xalqı çoxsaylı qurbanlar və qanlar bahasına gəlmiş yetişdi.

Birinci qurtuluş savaşı zamanı işğal edilmiş türk torpaqlarının azad etmək üçün aparılan mübarizələrin nəticəsi 1922-ci il avqust ayının 30-da qazanılan zəfər oldu. Zəfərin qazanılmasında ən başlıca səbəb ordu ilə xalqın bütövlüyü, birliyi idi. Bu mübarizələrdə türk milləti nəyi vərsə, ordusunun ixtiyarına verməmişdi. Türk dövlətinin qurucusu, böyük öndər Atatürk "Türk milləti ki qüvvəyə - millətini birliginə, ordumuzu qəhrəmanlığına arxalansın" - deyərək, mələkətin azad olunması və cümhuriyyətin yaradılmasında türk ordusunun xalqın güvəncisi adlandırılıb. O, istidial savaşı-nı yalnız torpaqların düşmənlərindən qurtulması ilə bitmiş hesab etmirdi. Türkiyəni Osmanlı buxovlarından tam azad etmək, onu dünyəvi mədəni, inkişaf etmiş dövlətələri ilə bir sırada görmək istəyirdi.

1923-cü il oktyabr ayının 29-da Türkiyə Cümhuriyyəti elan olundu. Cümhuriyyət eləndən sonra Mustafa Kamal paşası Türkiyənin ilk prezidenti seçildi. İsmət paşası isə baş nazir seçildi. Bundan sonra həmin gün saat 9-da Meclis binası yarımdağı bağçada bir marça eşgər havaya uç

Qərdaz Türkiyənin öz bayramını, öz qələbəmiz hesab etdiyimiz Cümhuriyyət gününü təbrik edirik. Bütün türk xalqına ən xoş arzularımız bildiririk.



nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir güvə bizim yolumuzda dayanma bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur. Korrupsiyaya, rüşvət-xorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təminatında Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim

bütün təşəbbüsümüzü alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik".

Respublika Prezidenti bütün iş adamlarını Azərbaycanca sermayə qoymağa dəvət edib: "Əgər onları işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumət verin, dərhal səsini qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür".

Dövlət başçısı deyib ki, bu gün Sumqayıtın potensialı artır, işsizlik aradan qaldırılır, şəhərin abadlaşdırılması üçün, sosial sahədə əlavə tədbirlər görülür: "Mən dəfələrlə demişəm, insanlar narahət edən bütün məsələlər aradan qaldırılmalıdır. Sumqayıtda dəfələrlə olmuşam və istəyirəm ki, burada heç bir problem olmasın. Nə sosial sahədə, nə infrastruktur, nə idarəetmə sahələrində heç bir problem olmasın, insanlar rahat, rifah, əmin-amanlıq içində yaşasınlar"

GÜCÜMÜZ BİRLİYİMİZDİR

"Türkiyə Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri onun çox güclü, qüdrətli ordusudur. Ona görə yox ki, onun güclü silahlı var, çoxsaylı ordusu var. Ona görə ki, türk ordusu, türk eşgəri yüksək mənaəviyyətdir, və-tənəpərdir, vətəninə, millətinə, cümhuriyyətinə, böyük ATATÜRKÜN qoyduğu yola sadiqdir. Bu, Türkiyə ordusunun qüdrəti, Türkiyə ordusunun gücüdür".

Heydər ƏLİYEV,
Ümmümilli Lider

Böyük Mustafa Kamal Atatürkün yaradıcısı və qurucusu olduğu Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri bu gün dünyanın ən nüfuzlu ordularına sırasına daxildir. Türkiyə NATO üzvü olan yeganə müsəlman dövlətidir.

Uzun illər biz qardaş ölkənin tarixini, bu gününü, ordusunu öyrənmək imkanından məhrum olmuşuq. Zaman, tarix artıq öz təbii axarına düşüb. Bu gün artıq istədiyimiz kimi bu möhtəşəm ölkənin tarixindən, keçmişindən bəhrələnmə bilirik.

1996-cı il iyul ayının 10-da Azərbaycan Respublikası və Türkiyə Respublikası hökumətləri arasında hərbi təlim, texniki, elmi sahədə əməkdaşlıq haqqında sənədi imzalandı. Bu sənədin ilk nəticəsi kimi 1996-cı ildə Daxili Qoşunların

